



### [Araz lizad: Azərbaycan ancaq Azərbaycanlı qoruya bilər/Trkiyn meydan trkiydir](#)

Trkiyd olanda mat qaldm. 14 yal qz kd anas il gedir v anasndan "Anne bana bir siqara ver, iim" deyir. Anas da xarb "siqara"n verdi. Mn d dedim ki, ay xanm siz n edirsiniz? Grk o siz o siqareti yandrb qznzn dilinin stnd sndrrdiniz ki, uaq da bunu etmsin. Qaydb mn deyir ki, btn Avropa bu .cr "yapr". A bala, bunun sn n dxli var? ndi bizd d hmin eydi

Badkubeh -Azərbaycanda trkly yaydlar. Biz d baladq trklrdn nmun gtrb, hyata keirmy.. Trkiyd ana-bala birlikd siqaret kir. Trkiyd olanda mat qaldm. 14 yal qz kd anas il gedir v anasndan "Anne bana bir siqara ver, iim" deyir. Anas da xarb "siqara"n verdi. Mn d dedim ki, ay xanm siz n edirsiniz? Grk o siz o siqareti yandrb qznzn dilinin stnd sndrrdiniz ki, uaq da bunu etmsin. Qaydb mn deyir ki, btn Avropa bu cr "yapr". A bala, bunun sn n dxli .var? ndi bizd d hmin eydi

.Azərbaycan Sosial Demokrat Partiyasnn sdri, millt vkili Araz lizad il msahib Araz mllim , son illr Azərbaycanda sanki ziyal qtl yaranb. ddialarmzda haqlyqm, yoxsa ?yanlrq

Bala, birinci sn hl de, grm ziyal insan nec olmaldr? Kimdir ziyal? lbtt, hr diplomlu, htta btn elmi drclri qazanm insanlara ziyal dey bilmrik. Ziyal insan cmiyytin haqq szn dil gtrrn, cmiyyti istniln psixoloji grginlikdn xilas edn, sosial brabrlk tlb ed biln, insanlar yanl tendensiyalardan kindirn, ictimaiyytin etimadn qazanaraq insanlar arxasncə aparma .bacaran, kifayt qdr sosial bazas olan ictimailmi intellektuallara ziyal deyilir

Mn yaln 3 nfr ziyal tanyram. n oxu 5 nfrdir. Tsvr edin ki, bu 5 nfr ziyal shr, gnorta , axam televiziyada danrlar. O saat onlara deycklr ki, nyins tbiatsdrler. Hmin xslr d get-ged .cmiyytd nfuzlarn itircklr

?Onda bel xr ki, telemeydanlar el mnnilr vermliyik

Qzl hmi suyun dibind olur, r -p is st. Amma onu da deyim ki, mnnilr arasnda da frq var. Mnni var ki, ondan nys yrmk olar. Mnni d var ki, onu hec telekanaln qapsnn knarna buraxmaq olmaz, ninki efir. Amma Azərbaycanda tqldilik ba alb gedir. Bu, bizd ox gldr. Gnclr yerli telekanallara baxr v grr ki, btn kanallarda, btn saatlarda xrk biirirlr v baya mnnilr gbk atr. Grrlr ki, hmin gbk atanlar yax da pul qazanrlar. Reklamlar da buna oxlu pul verir. lbtt, reklamlar olmasa, televiziya da ola bilmz. Yni bazar iqtisadiyyatdr. Tlbat nydirds, telekanallar da onu gstrir. Cmiyytd ziyal, all insan v ya mtxisin szn sifari olsayd, efirlr .onlar arardlar. 3 manatlıq, amma 1000 manata satlan ucuz mnnilri dvt edirlr

Qeyd etdiniz ki, 3 uza 5 ziyal tanyrsnz. Yni 10 milyona yaxn halisi olan bir lkd 3-5 ziyalnn ?olmas he d rkaan deyil. Bu, ox aa rqmdir. Yax, niy ziyallarmz azdr

Bir df Azərbaycan Ziyallar Birliyinin sdri Eldniz Quliyev dedim ki, sizin tkilatn n qdr zv var. O da iirdrk dedi ki, 3 min. Dedim ki, ay Eldniz Azərbaycanda sndn xobxt adam yoxdur. Sorudu ki, niy? Dedim mn 3 nfr ziyal tapa bilmirm, snin tkilatnda 3 min ziyal var. (glr) Cmiyytin sifarii beldir. Azərbaycanda trkly yaydlar. Biz d baladq trklrdn nmun gtrb, hyata keirmy. vvl bizd siqaret kn qzlar yox idi. Trkiyd is az qala btn qadnlr siqaret kir. Trkiyd olanda mat qaldm. 14 yal qz kd anas il gedir v anasndan "Anne bana bir siqara ver, iim" deyir. Anas da xarb "siqara"n verdi. Mn d dedim ki, ay xanm siz n edirsiniz? Grk o siz o siqareti yandrb qznzn dilinin stnd sndrrdiniz ki, uaq da bunu etmsin. Qaydb mn deyir ki, btn Avropa bu cr "yapr". A bala, bunun sn n dxli var? ndi bizd d hmin eydi. Biz d bunu trklrdn gtrrk. ayxanalara baxn, hams sulu qlayan kir. Restoranlara gedin, orada da oxar mnzrnin ahidi olacaqsız. Ziyal he vaxt, he ks yarnmr. Ziyal he ks bhtan atmr. Ziyallq insan qlbinin vziyytidir. nsanlar, gnclr grrlr ki, ziyal adam dolana bilmir, ziyal olan yuxar

bada oturtmurlar. Ziyal adam ox ar vziyytd yaayr, ona gr d he kim ziyal olmaq istmir. Mn .ziyal deyilm

Oxumaa dyr: Manesterd daha bir terror hycan Polis v ordu hrkt keib  
?Sulu qlyanlardan sz saldnz. Niy Milli Mclis bu bard qrar xarmr

Parlamentd dflrl dedim ki, glin, sulu qlyan tamamil qadaa edk. Ona gr ki, bu, gnclrin korlanmasna, narkomaniyann yaranmasna sbb olur. ranla Rusiya qlyanlardan istifadni .qadaa etdi. Sonra onlar hmin qlyanlar biz srmaa baladlar. Bu da mni narahat edir  
Azrbaycanda mnviyyat mhv olub deyirlr. Bir millt vkili kimi bununla razsnzm v bu sizi  
?narahat etmirmi

Mn bununla tamamil razyam. n bariz nmunsi ndir? vllr Azrbaycanda hanssa bir kndd istedadl, gzl ss malik bir qz ua olurdusa, onun sora Bakya glib atrd. zeyir by, Blbl, Fikrt mirov v baqalar hmin o knd gedirdilr. O vaxt qzlarn oxumasna ox pis baxrdlar. Bu sbbdn d adn kdiiym adamlar gedib hmin qzn ailsini baa salrdlar ki, bu, pis yol deyil. Onlar da btn uaqarlara icaz verirdilr, btn is yox. ndi is mahn msabiqrlri var: Byk ulduz, Kiiik ulduz, Balaca ulduz, Gzl ulduz, Tz ulduz, Khn ulduz, Yeni ulduz v s . Yal, cavan demirlr, hamn bu msabiqrlr salrlar. Onun ssinin olub-olmamas maraq ksb etmir. Glib, yax-pis oxuyurlar. Mqsd ndir? Onu efird grsnlr v he olmasa, kndd toya arsnlar. Bax, bunun z d .mnviyyatszld

manatql qdim pe sahiblrinin mnni ad il xb efirlrdn Azrbaycan cmiyytin tvsiyy vermsi, 200  
?ictimaiyytd haql etiraza sbb olur v qcq dourur. Bu msl sizi d ardrm

Siz n yaxn zamanlarda ba vern bir hadisni rz edim. Saytlarn birind jurnalist mnny sual verir ki, Araz lizadni tantyrsnzm? Cavab verir ki, tanyram, siyastidir. z d ssini satan siyastidir. Glrm v glb zmdn gedirm ki, kl bana, ay Hitler gr stn kim glir. Toya gedib, pulnan oxuyan, rqs edn, onun bunun sifariini yerin yetirn adam siyastiy ssini satan deyir.(glr) He .olmasa, bilmir ki, parlamentd he kim pul vermirlr. Gnah ona sual vern jurnalistddir

Oxumaa dyr: 16 yanda transfer ediln n bahal 10 futbolu

Azrbaycanda mzakir olunan mslrdrn biri d kitab maazlarnn az olmas v yaxud da bzi  
?yerlrd he olmamasdr. Sizc, niy kitabszlarq

Burada iki sbb var. Birincisi, internet ba alb gedir. stniln kitab internetd ab oxuyurlar. nternet kino sntin d ox ar zrb vurur. Yni mfty , hazra yriblr. kincisi, yeni air v yazlar yoxdur. O kitab maazalarn ab kimin romann, povestini eirlr kitabn satacaqlar? Yoxdu. Atalar sz var: At lb eyin bayramdr. Bizd is he it d yoxdur. Bilirm ki, kobud misal kirm. Yni orada n satacaqlar? ingiz Abdullayevin dedektivlri hr yerd satlr. Mn bir yaz gstrin ki, "Azrbaycan" poemasi kimi poema yazsa bilsin, "Vaqif pyesi" kimi pyes yazsa ikinci sntkarmz varm? .kinci Smd Vurun varm? He ikinci Bxtiyar da yoxdur

Azrbaycann thsil hyatnda irlilyilr gzlnilirdi. Amma biz hazrda ksini mahid edirik. Sizc,  
?thsilimiz bu uursuzluq girdabndan niy xa bilmir

Dnrm ki, biz sovet ittifaqnda olan tkminlmi thsil sistemini lv etmkl byk shv yol vermiik. Sonra kedik Boloniya sistemin, adn da balon sistemi qoyduq. Boloniya hr addr. Balonun is irisini turu qoyurlar. Yni thsilimizi balona salb qcqrtdq. ndi kurikulumdu ndi onu xarblar. He zlr bilmir bu n olan eydi. Bilirsinizmi yax sistemi pismk olmaz. nsnlara ensiklopedik savad verirdilr. O vaxtn agirdi indinin tlbsindn ox bilirdi. Biz bunu itirdik. O thsil msslrin  
?savadl mllim d lazmdr. Savadl mllim olmayandan sonra savadl gnc haradan olacaq

?Gnclrl ziyallar arasnda uorum oldu da iddia olunur. Bu, doru yanamadrm

ndiki gnclrin ox sosial bklrddilr. Demidim ki, sosial bklrd avaralar oturur. Buna gr, ham stm dmd. Tsvr edin ki, o sy , thqir yazanlar ziyallar qarsnda oturdursan. Onlar o ziyaln drk edcklrimi? lbtt, yox. Ziyalnn z danb z eidck. Gr dialoqdur. Hanssa grkmli dbiyyatunas

dbiyyatdan danacaq, bunlar is z bildiklrini edcklr. Yen biz ny qaydrq? Biz nslimizi, ailmizi itiririk. Uaa krp vaxtdan trbiy etmk lazmdr. Uaq zn bilnd bunu eidir: "Bacarana can qurban" Tsvr edin ki, hanssa "oru" dfn olunanda 150 min, yaz dfn olunanda is 150 adam glir. Uaq da buna baxr ki el "oru" olmaq daha yaxdr. Onda daha hrmtli olursan. Baxr grr ki, filan oliqarxn olu bahal manda gzir, gnc qzlar korlayr. Trbiysizlikl mul olur v firvan hyat srr. Bu is oxuyub, ziyyt kir. Hyatda he ny nail ola bilmir. Nticd dnr ki, oxuman n mnas var .ax. Mn d ourlaym. Oxuman mnas yoxdur

ox yax bir mslnin zrin gldik. Orulardan dandnz. Kriminal ailmin fsanlri il bal yazlar daha ox oxunur, ninki Azrbaycann taleykl problemlri il bal tarixi aradrma xarakterli yazlar. Sizc, ?bu ndn irli glir

Araz lizad all bir msahib verir. Buna cmiiytd reaksiya olmur. Amma kims Araz lizad haqqnda r, bhtan yazrsa, baxn grn onu n qdr oxuyurlar. Biz yava-yava z mnliyimizi, db-rkanmz, trbiymizi, xlaqmz itiririk. Niy? nki biz millt kimi zms itiririk. Gnclrin beynini trklkl doldurublar. Gnclr Azrbaycanln n olduunu bilmir. Azrbaycan dvtinin qalmasn istyiriks, gnclrimiz Azrbaycanl alamalyq. Azrbaycan ancaq Azrbaycanlq qoruya bilr. Trklyn meydan trkiydir. Bir df d olsun grmsnmz ki, Qazaxstanda, Trkmnistanda kims durub desin ki, mn Trkm? Yoxdu bel ey. Qazax alr, z qazaxlln inki af etdirsini, trkmn alr ki, z trkmnliyini inki af etdirsini. Onlar trkdillidirlr, amma trk deyillr. Biz onlara trk deynd inciyirlr. Amma Antropoloji chtdn d trk deyilik. Amma dilimiz trkdillidir. Yadzna salmaq istyirm ki, Xalq Cbhsi hakimiyyt glnd dilimizi dyib trk dili qoymudu. O zaman Sosial Demokratlar Partiyas buna qar xmd. Allah Heydr liyev qni-qni rhmt elsin. O hakimiyyt glndn sonra o qrar dyidi